

**“Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.4-cü yarım bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 796) ləğv edilsin.

**Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov**

Bakı şəhəri, 2019-cu il \_\_\_\_\_

№ -

**Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə  
göndərişlərin verilməsi**

**QAYDASI**

**1. Ümumi müddəalar**

1.1. Bu Qayda (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) həkim-məsləhət və hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir.

1.2. Şəxslərə göndərişlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tibb müəssisələrində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də müəyyən edilmiş digər qurumlar tərəfindən yaradılmış Komissiyalar tərəfindən verilir.

1.3. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

1.4. Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır:

1.4.1. Şəxsin eyni xəstəliklə son 6 ay ərzində fasiləsiz və ya son 12 ay ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və (və ya) stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;

1.4.2. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş 6 ay müddət gözlənilmədən verilir)

1.4.3. Əlilliyin müddətinin bitməsindən sonra bu qaydanın 1.4.1-ci və 1.4.2-ci yarımbəndlərində qeyd olunan halların davam etməsi;

1.4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.4-cü bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi;

1.4.5. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başa çatma vaxtından əvvəl müayinəsinə zərurətin yaranması.

## **2. Göndərişlərin verilməsi qaydası**

2.1. Göndəriş verilməsi üçün şəxs (qanuni nümayəndəsi) və ya müalicə həkimi tibb müəssisəsinin Komissiyasına müraciət edir.

2.2. Sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə Komissiya bu qaydanın 1.4.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günü ərzində, digər hallarda 10 (on) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrinin və müalicəsinin nəticələrini araşdırır, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə bu müddət əlavə olaraq 10 (on) iş günü artırılır.

2.3. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə əsasən Komissiya tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilib-verilməməsi ilə bağlı müvafiq qərar qəbul edir. Qərar protokolla rəsmiləşdirilir, protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə olunur və bu barədə protokolda və göndərişdə müvafiq qeydlər aparılır.

2.5. Rəsmiləşdirilmiş protokol əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), əlilliyə səbəb olan əsas diaqnoz, onun ağırlaşmaları, yanaşı xəstəliklər və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir.

2.6. Tərtib edilmiş göndəriş 3 (üç) iş günü müddətində Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə (bundan sonra – Reyestr) daxil edilir və şəxsə bu barədə məlumat verilir.

2.7. Dövlət səhiyyə müəssisələri göndərişin vaxtında verilməsi və yazılmış diaqnozların dəqiqliyi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır.

2.8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reyestrə çıxışı təmin edilir.

2.9. Bu Qaydanın 1.4-cü bəndində nəzərdə tutulmayan hallarda göndərişin verilməsindən imtina edilir.